

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

# قیمتی ۱۲ پنک


۱۲ ایول

Цена 12 к.

No:16

ادفع کو اکب در این ماه دلالت کند بر طیب خاطر بمارک  
اعلیحضرت اقدس شریاری و عنایت فرمودن باعیان دولت و امراء و ائمه  
هرام لشکر از سبی و توجه ایشان و گالات زنان و دخواری وضع حمل و سختی زنگ  
ونرمی پنبه و صافی شیشه و سیاهی ذوغال و سفیدی گالات و نرمی آتش و سردی برف ....

ش	دخل	مشتري	مرخ	ذرع
صواب صحیح در روزه ۱۴ جون ۱۳۲۳	جواز	ذمہ عقیل	باید	نند
حالی الثانیه طبق	حالی	حالی	حالی	حالی
حلال اینما میزد رشید	حلال	حلال	حلال	حلال
پیک است انعام و شرب سهل	پیک	پیک	پیک	پیک
اختیاری نشاید.	اختیاری	اختیاری	اختیاری	اختیاری
قبل از ظهر زیست است جامت	قبل	قبل	قبل	قبل
فراغت اولی است.	فراغت	فراغت	فراغت	فراغت
چند شر روز کرد شده.	چند	چند	چند	چند
دو ساعت و نیم از شب تا ساعت	دو ساعت	دو ساعت	دو ساعت	دو ساعت
بیشود. زیست است صحت باران	بیشود	بیشود	بیشود	بیشود
بیک است انعام را.	بیک	بیک	بیک	بیک
امروز طفل بکسواره لستن خوب است	امروز	امروز	امروز	امروز
اختیاری نشاید.	اختیاری	اختیاری	اختیاری	اختیاری
فراغت اولی است	فراغت	فراغت	فراغت	فراغت
امروز عمر از صورت عقیق خارج شود	امروز	امروز	امروز	امروز



Abunə qiyməti Tiflisdə və ətraf üçün  
aprelin əvvəlindən yanvarın birinədək,  
yəni:

9 aylığı (39 nüsxə) - 4 manat
Altı aylığı (26 nüsxə) - 3 manat
Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik
Əcnəbi məmləkətlərdə 9 aylığı - 5 manat
Nüsxəsi - idarəmizdə 10 qəpik
Özgə şəhərlərdə .... 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronovski  
küçədə, nömrə 47  
"Molla Nəsrəddin" idarəsi.

### Тифлис, Воронцовская улица № 47

Редакция журнала

### «МОЛЛА НАСРЕДДИН»

İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar.

Adres dəyişmək haqqı 7 ədəd 7 qəpiklik markadır.

Cümə 12 cəmadiyəl-axər 1324

Hər həftə nəşr olunur 21 iyul 1906

## NƏ ELƏMƏK?

Duma da ki, belə oldu.  
İndi bəs nə eləmək?

Duma genə bir məşğuliyyət idi. Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçirirdik.

Bu da ki axırda belə oldu.  
İndi bəs nə eləmək?

Bu barədə yoldaşlarımızınan çox fikirləşdik. Fikirləşdiksə də bir yana çıxarda bilmədik. Ondan ötrü bir yana çıxarda bilmədik ki, hər birmizin rə'yı bir cürdü.

Məsələn, deyirəm, ay yoldaş Mozalan, sən də bir ağıllı kişisən, bir de görək duma ki, dağıldı, indi camaat bəs nə eləsin?

Gör evi xarab Mozalan mənə nə cavab verir: deyir ki, camaat indi gərək yatsın. Deyirəm, ay qardaş, sən allah belə damnandışmə söz-lər danışma, xalq eşidib səni məzəmmət elər. Evi xarab elə haman sözün üstündə durub ki, durub. Deyir, camaat indi gərək yatsın.

Sonra üzümü Lağlağıya tutub onun rə'yini soruşdum. Zalim oğlu zalim vaqıən lağlağı imiş. Mən ondan bir müxtəsər söz soruşuram, o gör mənə nə cavab verir: raviyani-əxbər və naqilani-şəkkər-şirin-göftar belə rəvayət edirlər ki, bir gün var idi, bir gün yox idi, bir qurd var idi və bir neçə də xırda-mırda balaca, zəif, fəqir və biçarə, sahibsiz və köməksiz, ac və susuz yetim-yesir quzu var idi. Bir gün qurd quzuların yanına gəlib... Lağlağının sözünü kəsib dedim: get, bala, get nağıl deməyinə, sənin əlindən nağıl deməkdən savayı özgə bir iş gəlməz, get, duma məsələsi sənin xorəyin deyil.

Lağlağı da belə getdi.

Növbə Hərdəmxəyalə yetişdi: deyirəm, ay yoldaş, barı sən mənə de görüm duma ki, dağıldı, indi camaat nə eləsin? Bu rəhmətliyin oğlu da başladı ki, mən Hacı Nəcmüddövlənin təqviminə baxmamış bu barədə bir söz danışa bilmənəm.

Hərdəmxəyal da elə getdi. Qaldı Hop-hop. Bunun da rə'yı budur ki, camaat götürüb Müzəfərəddin şaha bir ərizə göndərsin və təvəqqə

eləsin ki, şahənşah duma məsələsinə müdaxilə edib camaata rəyət etsin. Dedim, əzizim Hop-hop, qorxuram İran padşahı bu məsələyə qarışib Germaniya və Avstriya padşahları kimi padşaha tərəf saxlaya, nəinki camaata. Hop-hop bir qədər fikirləşib cavab verdi: "Doğru deyirsən, ay Molla Nəsrəddin, mən burasını fikirləşmirdim".

Hop-hop da belə getdi.

Qaldı Qızdırımlı. Bu allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. Laəlac qalib götürüb Kislovodska ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. Bir neçə saatdan sonra bu məzmunda cavab gəldi: "Bakının, Qarabağın, Gəncənin və İrəvanın bəyzadə və xanzadələri ilə və bir neçə nəfər İran əhli ilə bir yerdə xanımlar məclisində kaxet çaxırı içə-içə sənə dua göndərirəm. Vəsalam".

Bu da Qızdırımlının rə'yı.

İndi qaldım mən özüm. Rə'yimi deyim: mənim rə'yim budur ki, lazımdı... dava etmək. Təvəqqə edirəm ki, fikriniz özgə yana getməsin, səbr edin, görün nə deyirəm:

Bəli, lazımdı dava etmək.

Kimnən dava etmək?

Rusyanın özgə millətləri ilə işim yoxdu. Mən Qafqaz sözü danışıram: mən belə məsləhət görürem ki, Qafqazda nə qədər ki, erməni var, tökülüb bir günün içinde müsəlmanların hamısını qırınsın, sonra da müsəlmanlar tökülüb erməniləri qırınsınlar.

Məhz bu cür dumanın acığını çıxartmaq mümkünür. Yoxsa özgə bir çarəsi yoxdur.

Əgər gürcülər də bu davaya qarışayırlar, dəxi də yaxşı olardı. Əgər qarışsalar, qarışsınlar, məsləhətləridir. Qarışmasalar, qarışmasınlar, canları cəhənnəmə.

Pəs belə: lazımdır dava eləmək. Buradan bir haşıyə çıxaq. Tiflisdə bir qəzet var, adı "Qolos Kavkaza"dır. Özü padşah tərəfdarıdır. Tiflisdə müsəlmanlardan min dörd yüz müştərisi də var, özgə yerlərdən nə qədərdi bilmərəm. Qərəz...

Dünən bu qəzətin mühərrirlərindən birisi küçədə mənə rast gəlib soruşdu: Ay Molla Nəsrəddin, deyirlər ki, Bakıda ermənilər və müsəlmanlar bir-birlərini qırıb qurtardılar, xəbərin var? Dedim, xeyr, xəbərim yoxdu. Amma güman edirəm ki, bu xəbərin əslə yoxdu. Gör-düm ki, rəfiqim başını saldı aşağı. Dedim, bəradər, heç ürəyini sıxma. İki ay bundan irəli Frəngistan darülfünununun mərizxanasında bir Qafqaz erməni ilə bir Qafqaz müsəlmanının başlarını yarılıb beyinlərini misqal-tərəzidə çəkirmişlər. Bu heyndə görürər ki, tərəzidə heç bir şey yox. Mə'lum olur ki, beyinlər ağırlıqlarından havaya uçublar.

Mürərrir rəfiqim sözümü tez başa düşdü və sevincək əlimi sıxb "spasibo" dedi və uzaq-laşdı.

Molla Nəsrəddin

## QAFQAZ XƏBƏRLƏRİ

Vladiqafqaz

Səlam-əleyküm, Molla əmi!

Necəsən, dadaş, kefiniz necədir? Bir də dəxi Hacı Əbrürrəhim əfəndinin tilsimlərinə və peçeniyələrinə şəkk gətirəcəksən? O kişi yazmışdı ki, 40 günə kimi duma dağları. Görür-sənmi ki, 10 gün də çəkmədi. Indi dəxi bilmirəm ki, genə bu cadu-bitigə və bu bitli tumanbağı və xışdək parçaları ilə və fırtdıqlı dəsmallar ilə ziynət tapan pirlərə şəkk gətirəcəksən?

Allah rəhmət eləsin cəmi ölenlərinizə, bizim bir Tükəzban xala var idi. Allah sizin də cəmi-ölenlərinizə rəhmət eləsin, o rəhmətlik həmişə mənə deyərdi, indi deməsin, allah cəmi ölenlərinizə rəhmət eləsin, o rəhmətlik həmişə üzün bizim rəhmətlik Zöhrə bibiyə tutub deyərdi, indi tutmasın və indi deməsin, o rəhmətlik xalamız rəhmətlik bibimizə, allah sizin də ölenlərinizə rəhmət eləsin, deyərdi ki, balam, Zöhrə, sənə deyirəm, amma bu corma-çocuqlara eşitdirirəm, bax... mənə şüglzümmə olasan ki, hər vaxt "Qudurğanlar" pırınə gedəndə mənim yerimə yüz min onun baş daşından öpüb bu bayatıları oxumayasan, ta nəfəsin gələnə kimi:

Əzizim soltana bax

Ölenləri oyadır

Şaha bax, soltana bax

Bu oyax soltana bax.

Sırtix

### Naxçıvan

Molla Nəsrəddin baba!

"Qızdırımlı"ya cənab "Hərdəmxəyal" etdiyi nəsihət artıqdır. Əgər Qızdırımlının naxoşluğu məhz qızdırmadı, gəlsin Naxçıvana və buranın hamamlarında bir neçə gün cimsin və usta Cəfəri hamama gətirdib gündə bir dəfə qan aldır-sın. Əgər yaxşı olmasa, eybi yoxdu, bizim şəhərdə müsəlman həkimi də var, ona müalicə etdirə bilər. Qərəz, nə başını ağrıldım, şəfa tapmaqdan ötrü Qızdırımlıya Naxçıvana gəlmək lazımdır, əgər gələ bilməsə, mən bunu da eləyə bilərəm ki, Naxçıvan hamamlarının suyundan üç butulka göndərəm, bu şərt ilə ki, hər gün sübh yuxudan ayılan kimi haman suдан üç-dörd stəkan nahar qarına içə. Suyun

rənginin sarı olmağına baxmasın, nə eybi var, zə'fəran da sarıdı, amma ətrinə bax. Allah şahidir ki, Naxçıvan hamamlarının suyunun ətri zə'fəran ətrindən güclüdür.

Hər kəs mənim bu nəsihətimi qəbul eləsə eləsin, eləməsə özü bilsin, vəssalam.

**Əziz Qurbanəlli oğlu Şərifzadə**

**Səlyan**

Səlyan mahalında bir kənd var, adı "Hasilli"dir. Buranın baqqalları çox bijdilər. Məsələn, müxbirlərimiz cənab "A.A." yəzir ki, bir neçə gün bundan irəli bir kəndli buraya satmaq üçün bir qab qaymaq gətirir. Baqqal qaymağın qiymətini kəsişib qabı qoyur tərəziyə, vəzni gəlir on yeddi girvəngə üç cert. Baqqal qaymağı boşaldıb başlayır qabını çəkməyə, qabın ağırlığı olur iyirmi dörd girvənkə. Baqqal kəndlini tutur davaya və kəndlidən yeddi girvənkə qaymaq iddəa eləyir. Kəndli təəccüblü baxır baqqalın üzünə və deyir: "Tutaq ki, mən heç qaymaq gətirməmişdim, dəxi məndən nə istəyirsən? Pul vermirsin vermə, dəxi borclu niyə qalıb? Allah xatırınə qabımı ver gedim, yolum uzaqçı, halal-xoşun olsun". Baqqal razı olmayıb kəndlinin qabını girov saxlayır ki, getsin qaymağın əskiyini gətirsin, sonra qabını aparsın.

**i d a r e d e n :**

Bu işləri görəndə İran yardımına düşür...

**Culfa**

İran rəisi - gömrüyünün hökmilə bundan sonra "Molla Nəsrəddin"də olan insan surətlərinin hər birisinə insan kimi 13 qran torpaq basdı pulu alacaqlar.

## İRAN TƏQVİMİ


(Əvvəlinci səhifəyə bax)

Hərdənbir mənim xəyalıma bir şey gəlir: mən deyirəm, indi birdən cəddi-büzürgüvarımız Adəm əleyhüssəlam baş torpaqdan qaldırıb cəmi övladının məişətinin övzainə tamaşa edə: biz müsəlmanlara da baxa, sayir millətlərə də baxa, əgər belə ola bilsə, yəqin ki, Adəm biz müsəlmanları, ələlxüsus iraniləri bağrına basıb ö üzümüzdən, bu üzümüzdən öpər, annimizdən öpər, amma sayir millətlərə və ələlxüsus Məğrib-zəmin əhalisinə əsla et-tinə eləməz. Sonra üzünü cəmi millətlərə tutub deyər: iranilər səhihün-nəsəb övladımlırlar, ondan ötrü ki, yeddi min il bundan əqdəm gördüyüm dünya işlərinə bunlar bir zərrə qədəri təqyir verməyib və əmanətə xəyanət etməyiblər və halon ki, məğribilər dörd yüz ilin ərzində dünyani alt-üst edib min əməllərdən çıxıblar, cünki Məğrib əhalisi əcinə və şəyətin nəslindəndirlər.

**Mozalan**


## TƏRƏQQİ ƏLAMƏTLƏRİ

Keçən rəbiül-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlmanlarının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmirdə müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb hökumətə pişnəhad ediblər: "Biz Kürdəmirdə sakın olan müsəlmanlar Kürdəmirdə beşinci duxanın açılmağına



Tələbəlikdə otuz dörd ilin müddətində təhsil etdiyim yetmiş iki  
elmdən ibarət bir qaladır, amma mən ölüm püfləmə, dağılard.

Medeniyat.



“Uyma dünyayo, ey dili-qafil  
Nə olar bu əcuzədən hasil”

raziyiq, cünki burada olan dörd dənə duxan bizlərə kifayət vermir və burada qol qoyuruq. Tarix flan və qırx dörd müsəlmanın imzası".

Tiflis müsəlmanlarının da yazdıqları razılıq kağızı bu məzmundadır: "Ax keçən günlər! Doğru deyiblər ki, keçən günə gün çatmaz. Hanı o günlər ki, bizim gözəl məhəllədə Sumbatov küçəsində fahisəxanalar başdan-başa düzülüb məhəlləmizi ziynətləndirirdi: gələn, gedən, fayton, alış-veriş, xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətdə London şəhərinə bir təpik də vurmuşdu. Amma allah baisin evin yıxsın, o gözəl, nazənin sənəm və sərvqəddü laləüzər qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar canü dildən razılıq izhar edirik ki, fahisəxanalar dübarə bizim məhəlləyə təşriflərini gətirsinlər. Tarix flan və altmış müsəlmanın imzası".

#### İ d a r e d e n :

Ax ax... vay...vay...  
Ay bu kağızlara qol qoyan müsəlmanlar!

Cəhd eylə sən ancaq nəzəri-xəlqdə pak ol,  
Məxluqu inandır.  
Xasiyyətin od olsa da, ətvardə xak ol,  
Sön, aləmi yandır.  
Xəlqin nəzərin cəlb elə qurşağı. qəbayə,  
Məclubi-üyun ol.  
Hər hiyləvü bijliklə gir əlbəttə əbayə,  
İmanə sütun ol.  
Sə'y eylə ki, saqqal uzanıb üç çərək olsun,  
Papaq ona nisbət,  
Qurşaq da bilirsən ki, on arşın gərək olsun,  
Təfsil nə hacət?  
Qoyma yerə təsbihini, əl çəkmə duadən,  
Övrəd oxu daim.  
Məclisdə çəkib tut özünü, ol nücəbadən,  
Söz söylə müləyim.  
İştə geyinib məzhəbi, imanı büründün,  
Pək möhtərəm oldun.  
İndi nəzəri-xəlqdə sən pak göründün  
Əhli-kərəm oldun.  
Başdan-ayağa əmnü aman oldu vücudun,  
Zöhd ilə yetişdin.  
Nolmaq diləyirdinsə, haman oldu vücudun,  
Məqsudə yetişdin.  
Vaxt oldu ki, indi edəsən aləmi talan,  
Tut, qoyma qaçanı.  
Hökm indi sənindir, dəxi çək işlərə saman,  
Yox müşkül açanı.  
Dul övrətə bidad elə, eytamə xəyanət,  
Xövf etmə əcəldən.  
Məkr isə özün qıl, oxu şeytanə də lə'nət,  
Sad ol bu əməldən  
Əl çəkmə hiyəldən  
Təzvirü dəğəldən  
İmanı da versən  
Vermə pulu əldən.

Hop-hop

## SUAL VƏ CAVAB

Tiflisdə "Metex" dustaqxanasının rəisi idarəmizə rəsmi surətdə bir kağız göndərib təvəqqə edirdi ki, müsəlman içində təzə nəşr olunan kitabların siyahısını yazıb ona mə'lum edim. Cünki dustaqlar xahiş ediblər ki, onlara oxumaq üçün türk dilində yazılmış kitablar verilsin.

Siyahi əvəzinə idarəmizdən dustaqxana rəsinə belə cavab yazıb göndərdik: "Keçəl dava bilsə, öz başına sürtər".

Mozalan

## QEYRƏT

- Məşədi Heydər, gəl gedək, uyezdnı naçalnikə şikayət edək.
- Qoy mən bir aftaba gətirim gəlim.
- Kərbəlayı Qasıməli, buyur sən gəl gedək.
- Ay flankəs, papiros qutum qalib hamamda, gedim gətirim gəlim.
- Ay Mirzə Şaftalı ağa, buyur sən gəl gedək.
- Bu saat verim usta Zülfüqar dışımı çəksin gəlim.
- Ay Mirzə Hüseynağa, bari siz buyurun gedək.
- Nökər bizim oğlunu gətirib bazara, verim dəllək başını vursun, gəlim. - Hacı, sən allah siz təşrif gətirin gedək.
- Aydə, sən allah insaf elə, mən gedim murdar urusun birilə ağız-ağıza verim?..

Hərdəmxəyal

## BALACA

## FELYETON

Bir filosofun zəmani-vəfatında oğluna etdiyi nəsihət və söhbətdir.

Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir, zəmani-həyatımda əcdadımızdan şanşöhrətimə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamatın ucaldıqca bacarıb şə'nü şöhrətini alçaq saxla.

Nuri-çeşmim! Yaxınfikirli olub bu gündən oturub sabah işini fikir eləmə. Bir işi görməkdə tə'cil etməyib hər işdə yavaş olgilən: cibində heç vaxt köhnə para saxlama. Para insan üçün hər halda bir mayeyi-təhlükədir.

Ədəbli fərzəndim! Hər halda insanlar içində ədəbli olub birisi bir sözü iki min kərə sual etdiğdə bir dəfə cavab verməyib ədəbini göstər. Aman, əzizim, məbada məndən sonra düşmənlərimiz səni yaman dil ilə aldadıb sənə qoyub getdiyim bikarçılıq kimi ne'məti əlindən çıxaralar. Məndən sonra düşmənlərimiz səni elmə tərəfib edəcəklər. Maarifli çocuğum! Olmaya qəbul edəsən! Vəsiyyətimin içində zikr edirəm: insan bir mələkdir ya bir qit'ədir. Padsəhi iki gözdür. Göz isə bir ləm'eyi-nurdur.

Bunların cümləsinin düşməni haman üstə de-diyim elmdir. Gözəl bala, bir para adamlar de-yecəklər: sənət əxz elə! Məbada qulaq verəsən. Ömrün qayçısı - bir də sənətdir. Dünyada hər nə etsən insafı buraxma, birisinə qərz pul versən, yüzə 30-dan artıq faiz alma. Rəhmdil ol, bir kəndlini vurandan sonra paltar-larının tozunu təmizlə. Hafızə insanda ümdə şərtidir. Bir adamı yüz kərə görən kimi tanı, bi-risindən qərz pul almış olsan, vaxtında aparıb vermə, çünki qəzadır salar itirər.

Oğlum, sənə ümdə vəsiyyətim bir də dövlətli kimsələrin şə'n və hörmətinin rəayətidir, məbada dünya cifəsindən ötrü onları özündən rəncidə edəsən, sənə yüz manat verib ildə iyirmi dörd rüblə alıb sonra genə iki yüz manat istəsələr, sual-cavabsız vergilən.

Məbada onların sözlərinin əksinə rəftar edəsən. Hərgah bir işləri olursa, cümlədən əvvəl sən canfişanlıq elə, sənə nə qədər yaman desələr, şükar elə, onlar sizə vəkildir. Bir məclisə dövlətli girəndə ayağa durmaqda heç kəsə macal vermə. Belə ki, Sə'di buyurub "Bəni-adəm ə'zayı-yekdigərənd", yə'ni min fə-qir yığılib bir dövlətlinin sandığını doldursun. Millətin fəxri bunlar ilədir. Gözümün işığı, dünyanın dolanışığı bunlar ilədir. Dünya bun-lardan ötrü xəlq edilmişdir. Hər vaxt əlinizə pul duşəndə, verin bir quzuya, ya bir ata, aparın dövlətli uşaqlarına bağışlayın, tainki ataları sizə çox sağ ol desinlər. Gecələr dövlətli evləri-nə qarovul çək. Gündüz işinə getməkdə müzayiqə etmə. Bir məclisdə nə qədər yalan söyləsələr bəli, bəli degilən. Dövlətliyə fəhləlik etməyə gedəndə çox güftgu etmə, bir manat səni öldürməz, amma yüz fəqirin bir manatı dövlətlinin oğluna qumar pulu olar. Dövlətli hər nə söyləsə bil ki, onda bir məslə-hət vardır. Onlar sizə vəkildir. Məvacibinizi iki aylarla saxlasalar, deyinib danışmayıñ, vəkil-dirler, əziz oğlum. Xudavəndi-aləm hər bən-dəsini bir qüvvədə xəlq etməyib, insan olan lazımdır isti günlər qabağında axşama kimi ac işləyib heyvanat kimi qabiq qoysun, nəinki döşündən bir qarxmal asib çətirin altında zəna-nələr kimi dolansın. Onlar sizə vəkildirlər, qoyun necə kefləridir, elə etsinlər. Məbada qoyasız onlar quşsə çəksin. Oğlum, sən on gün ac qalsan, eyb etməz, amma onlar bir gün sazandasız, tarsız, kefsiz qala bilməzlər. Bala, lazımdır hər gecə onlar yüz fəqirin illik ruzusu-nu tarçıya, oxuyana versinlər, siz fəxr edin. Məbada dövlətli balalarını adları ilə çağırası-nız, eyb işdir, həmişə ağa, ağa çağırın. Hərgah peysərinizə şətil vursalar, şükar eləyib deyin: bəyzadə, məni bağısla, sənə kiçiyəm. Hər yerdə dövlətli görəndə sərasimə ayağa durun, bir yarım saat qıçlarınızın ağrısı çıxsın. Məbada bir dərdinizi deyəndə sizə xəşm etsə-lər açıq edəsiniz, onların yamanları mərhəmət-dir: hərgah dövlətlinin divanxanada şəhadət verməli bir işi olursa, yalandan qəsəm edib şəhadət ver, dövlətli həmişə elə düşməz. Əziz oğlum, məndən sonra bir zaman gələcək sizə

bir düşmən hücum edəndə bunlar sizin dərdinizə qalacaqlar. Bir zaman olacaq qışın gü-nündə başınızı qəmli qarlar yağanda aparıb sizləri özləri ilə isti otaqlarda saxlayacaqlar, qəm yağışlarına islanan vaxtda sizin üstünüzə qanad açıb hifz edəcəklər. Aylar ilə siz ac qalandı elə bilərsiniz onların plov və yağılı xörək canlarına sınaçaq... Elə bilməyin ki, siz quru xarabalarda can verəndən sonra onlar bir də ağız ləzzətilə istəkliləri yanında kravat üstündə yatacaqlar. Sizin balalarınız ayaqyalın gəzmək-dən ayaqları bal şanı kimi deşik-deşik olanda onların da nazpərvər ağazadələri ayaqlarından qaloşları çıxarıb atacaqlar. Sizin dul övrətləri-nizin irzü namusu düşmənlərin ayağı altında paymal olanda, əlbəttə, onların da qanları cu-şə gələcəkdir. Oğlum, dövlətlilərin hörmətini sənə vacib edib xətmə-kəlam edirəm.

### Mütərcim Hərdəmxəyal

## İRAN

### Astaradan

A Molla Nəsrəddin əmi! Təəccübəm sizin halətinizə, rəhmətlik qədimki Molla Nəsrəddin bir fəqir, biçarə kişi idi, siz ki, ikincisiz, qəribə-qəribə rəftarlar sizdən bürüzə gəlir. İki barmağımın arasından görürem: bir zaman çəkməz xalqı bir-birinə vurub əqidələrini su-luqlaşdıracaqsan. Məgər atalar nəsihəti xatır-lərinizdən çıxıbmı: "Xahi nəşəvi risva, həmrəngi-cəmaət şo". Başını sal aşağı, qə-zetini sat. Vallah çox çəkməz ki, pirlər, dua-nəvislər, falçılar kəramətini qanarsız. A kişi, belə Dədə Kərəm kimi od tutub yanıram! Sizə nə dəqli var, pir belə gəldi, falçı elə getdi. Gah Mürsəlbəy biçarəni şəkk gətirməklikdən ağızın əyib sədəməyə salırsan, gah Astara piri-nin xüsusunda Molla Cəfərqulu ilə mücadiləyə çıxıb biçarəni ziyanət feyzindən binəsib edir-sən. Hənsi dərdini deyim ağlayım? Dünyanı dərdə salıbsız: bəndənin adı Zeynalabdindir, bir qeyr şəhərdən gəlib burda təvəqquf edib kəsbkarlıq edirəm. Qəribə işlər burada müşa-hidə olunur: baqqal əvəzinə bəzzazzdan siyaset edillər. 13-cü nömrədə "Abid" imzasılı yazılmış məktubun mükafatını mən Zeynalabdinə edib məni tutmaq istəyirlər. Qorxumdan mallarımı dəyər-dəyməz qiymətə nisyə satıb qaç-maq istəyirəm, dəxi bundan savayı özgə əlacım yoxdu. Allah sənin evini yıxsın, necə ki, sən mənim evimi yıldın.

### Zeynalabdin

Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə.

## E'LAN

Bakı şəhərində Qorxulu küçəsində on dörd nömrə evin yanında vaqe olub baş çəkən hə-kim, qəbul edir naxoşları axşam saat 12-dən səhər saat 24-cən və şəhərin hər tərəfində əlahiddə mərizxana həm varımızdır. Adres te-leqraf: Bakı, Opasnaya ulitsa, Qlavni враç.



Tiflisde "Sumbatov" küçəsi